

## **ŞƏRQŞÜNASLIQ**

**UOT 81`34**

### **FARS DİLİNDE// ئەھەرفلەrinin REKURSIYADA OMOFON YARATMASI**

**Ə.B.MƏMMƏDOVA**  
*Bakı Dövlət Universiteti*  
*kamillik@mail.ru*

Ərəb əlifbasından istifadə edən fars dilinin əsas xüsusiyyətlərindən biri bu dildə qrafika əsasında yaranan omofonların çox olmasıdır. Tədqiqat göstərir ki, fonetik prinsiplər əsasında formalanış əlifbaya malik dillərin lügət fondunda omofonlar yox dərəcəsindədir. Ərəb əlifbasından istifadə edən fars dili ərəb hərflərinin hesabına omofonlarla zəngindir. Bu məqalədə rekursda ئ( “əyn” və “həmzə”) hərflərinin verdiyi səsin /’/ əsasında yaranan omofonlardan bəhs edilir. Bu hərflər eyni bir səsi ifadə etdiyindən kontekst, mətn olmadıqda tələffüz edilən sözü məhz hansı hərfə yazma çətinlik törədir və problem yaradır.

**Açar sözlər:** fars dili, rekursiya, ərəb əlifbası, omofon, tələffüz, hərf, samit, fonem

Farslar ərəb əlifbasından istifadə etsələr də bu hərflərin bəzilərinin verdikləri səsləri ərəblər kimi deyil, öz artikulyasiya bazalarına uyğun şəkildə tələffüz edirlər. Elə bu zaman yazılışa, mənaya görə müxtəlif, tələffüzə görə isə eyni cür sözlər, leksemələr formalanışır. Belə sözlər dilçilik ədəbiyyatında omofonlar adlanırlar.

“Omofonlar - yazılış və məna cəhətdən fərqli, tələffüzə görə eyni olan müxtəlif morfoloji tərkibli leksemələrdir. İngiliscə - homophones; fransızca – homophones adlanırlar ”(1, 288; 2, 220; 3,35; 10, 230). Yunanca “homos” – oxşar; “fonem”- səs sözlərinin birləşməsindən əmələ gələrək, “oxşar səslənmə” mənasına gəlir. Bunlar fonetik cəhətdən eyni cür səslənən, ancaq müxtəlif mənalar ifadə edib, fərqli şəkildə yazılışlı sözlərdir. Məs.: ingilis dilində /peace/ sülh; /piece/ parça (3, 35) . Omofonlar, omonimlər, omoqraflar, cinaslar hər biri ayrı-ayrı dil hadisələri olduğundan dilçilik lügətlərində, ensiklopediyalarda onların hər birinə ayrıca tərif verilmiş və ayrı-ayrılıqda izah olunmuşlar. Lakin Azərbaycan və fars dillərində əlaqədar ədəbiyyatda bunlar arasında o qədər də ciddi fərq qoyulmur, demək olar ki, hər iki dildə bunların hamısı omonimlər başlığı altında tədqiq olunur. Fonetik prinsiplərə əsaslanan əlifbaya malik

dillərin lügət tərkibində omofonlar, demək olar ki, ya yoxdur, ya da cüzi miqdardadır. Fars dilinin istifadə etdiyi qeyri-fonetik əsaslı ərəb qrafikasının xüsusiyyətlərindən asılı olaraq bu dil omofonlarla zəngindir ( 10, 231).

Fars dilinin omofonlarının çətinliyini, vacibliyini başa düşən bu dili təlim və tədris edən mütəxəssislər həmişə omofonları öyrənməyin vacibliyindən bəhs etmiş, müxtəlif məqsədli və xarakterli imtahanlar vaxtı qarşidakının biliyini yoxlamaq üçün omofonlardan geniş (testlər, suallar şəklində) istifadə etmişlər. Internet səhifələrində verilən az miqdardı omofonları təqdim edənlər isə heç vaxt omonim, omoqraf, omofon və cinaslar, ikili və daha artıq yazılış variant olan sözlər arasında fərq qoymamışlar. Lakin bilmək lazımdır ki, bunların hər biri ayrı-ayrı leksik qruplar olduğundan, ayrı-ayrı da tədqiqat obyektiñə cəlb edilməlidirlər.

Şəhərflərinin verdiyi səs ərəb dilində müxtəlif məxrəclərdə tələffüz olunur. Ərəb dilində xüsusi gərginliklə tələffüz olunan bu boğaz samitləri haqqında qədim zamanlardan bəri tədqiqatçılar fikir söyləmiş, qeydlər etmişlər. Fikrimizcə, bu “həmzə”nin çətin səs olması ilə əlaqədardır. Buna görə də “həmzə” ərəb dilində hazırda mühüm tədqiqat obyektiñə çevrilmişdir. Məxrəcinə, ərəb leksikoqrafiyاسındaki mövqeyinə, orfoqrafiyasına bir sıra tədqiqat işləri həsr edilmişdir. Dünyaca məşhur ensiklopedik alim Əbu Əli ibn Sina “Əsbab-e hodus - əl - horuf və ya məxarec –ol- horuf” /Səslərin əmələ gəlməsi səbəbi və ya artikulyasiyası/ adlı risaləsində qeyd edir ki, “ərəb dilinin samitlər sistemində ən çox işlənən hərflər ى /ya/, ۆ /wəv/ və ئ / (həmzə)- dir ” (5. 12). Qeyd etmək lazımdır ki, fars dilində həm “əyn”, həm də “həmzə” həflərinin verdiyi səs eyni bir səs // fonemidir. Bu fonem fars dilində həmişə samit səs kimi tələffüz edilmir. Onun tələffüzü fonetik mövqeyindən, qonşuluq etdiyi səslərin növü və keyfiyyətindən asılı olur. Samitlərdən əvvəl gəldikdə bu fonemin tələffüzündə kəsiklik yarandığı halda saitlər əhatəsində isə adətən onların tələffüz məxrəci ilə birləşir. Ərəb dilində “tələffüzü xüsusi gərginliklə əlaqədar olan // samiti sərt, partlayışlı, boğaz samiti”dir. Tələffüz zamanı qırtlaq əzələləri tam kip vəziyyət alıqdan bir qədər sonra dərhal boşalır, hava cərəyanı səs tellərində titrəyiş əmələ gətirməklə partlayışlı samit meydana çıxır” (16, 18).

Bu hərfin ərəb dilində verdiyi səs rus, fars və ingilis dillərində öz qarşılığını tapa bilmir. Belə ki, ərəb dilində bu səsi tələffüz edərkən “sanki səsi “boğazda qaynadırlar” (8, 16). Azərbaycan dilində isə bəzi hallarda bu hərf-lərin qarşılığı bizdə yaxın zamanlara kimi / / apostrof işarəsi ilə realizə (məs.: mə'dən, şö'lə, şe'r, mə'lum və s.) olunur (11, 198). Fars dilində bu iki ərəb dilindən alınmış samitin yaratdığı omofonların tədqiqində maraqlı nəticələr əldə edilmişdir. / / foneminin qrafikadakı ələmətləri olan ئ və شəhərfləri fars leksemlərin həm anlaut, həm rekurs, həm də ortasında gələ bilirlər. Bu qrafik nümunələrin yaratdığı omofonlar 2, 3, 4, 5, 6, hətta 7 variantda yazılı bilirlər. Ümumiyyətlə, biz tədqiqatımızı Əliəkbər Dehxodanın 14 cildlik bir dilli izahlı “Lügətnamə”si (6), Məhəmməd Moinin 6 cildlik “Fərhənf-e zəban-e farsi” (7), Həsən Ənvərinin 8 cildlik “Fərhəng-e bozorg-e soxən”(4) lügətləri və müxtəlif

bədii ədəbiyyat əsərləri əsasında aparmışdır. Araşdırma göstərir ki, fars dilində 2 və 3 əsaslı 842 omofon mövcuddur. Nəticələr aşağıdakı cədvəldə əks olunmuşdur:

2 yazı şəkilli omof.	3 yazı şəkilli omof.	4 yazı şəkilli omof.	5 yazı şəkilli omof.	6 yazı şəkilli omof.	7 yazı şəkilli omof.
310	24	22	5	5	1
620	72	88	25	30	7

Cədvəldən göründüyü kimi eyni cür tələffüz edilən bir sözün bu qədər variantlarla yazıla bilməsi imkanı əlibanın böyük anlamda çatışmazlığı, yaxının çətinliyidir. Biz bu məqaləmizdə bu iki hərfin yaratdığı bütün omofonlardan deyil, yalnız rekursiyada, söz sonunda gələn iki fərqli samitin yaratdığı omofonlardan bəhs edəcəyik. Burada yalnız 2 yazı şəkli olan /əleflə/ başlayan başqa sözlə, anlautda “əlef”, rekursiyada “həmze” və “əyn” olan omofonlardan danışaraq, bədii əsərlərdən topladığımız nümunələrin kiçik bir hissəsini sizə təqdim etməklə bu leksik vahidlərin, omofonların həqiqətən fars dilinin lüğət tərkibində olduğunu sərgiləməyə, sübut etməyə çalışmışıq.

#### ٤// عوموفونلارının nümunələrlə şərhi:

- ابتداء ebteda'** [ər. zərf; ər. is. is.] əvvəl, əvvəlcə; başlanğıc, başlama
 

ابتداء من شروع به سخن گفتن کردم و بعدا او ادامه داد. (جمال زاده)

/ Əvvəlcə mən danışmağa başladım, sonra o davam etdi./
- ابتداع ebteda'** [ər. f. is.] yeni bir şey yaratma; yenilik əmələ gətirmə
 

بعضی از شاعران... در ابتداع این ترتیب ... پایی از منهج کلام قویم یک سو نهاده اند. (شمس قیس)

/Şairlərin bəziləri... bu yeni üsulun tərtibində... sözü aydın, düz ifadə etmək tərzindən açıq, aşkar yayınırlar. /
 

**ابتلاء ebtele'** [ər. f. is.] düçər olma; mübtəla olma; əziyyət, zəhmət çəkmə
 

در اثر ابتلاء به درد چشم ... چیزی نمی دید. (مشق کاظمی)

/Göz xəstəliyinə tutulduğundan gözleri heç nə görmürdü./
- ابتلاع ebtele'** [ər. f. is.] udma, içəri ötürmə
 

حلقوم از ابتلای بیوست در ابتلاع آب دهان عاجز گشت. (خنجی)

/Hulqumu (boğazı) şışdiyindən ağızının suyunu udmaqda acizlik çəkirdi. /
 

**ابداء ebda'** [ər. f. is.] aşkar etmə; bildirmə, izhar etmə
 

در ابداء عذر خویش به تعریض ذکر او می کرد. (وراوینی)

/Öz üzrünü bildirdikdə (üzr istədikdə) eyhamla onun adını çəkirdi./
- ابداع ebda'** [ər. f. is.] yeni bir şey yaratma; yenilik icad etmə
 

تقلید و تکرار... هرگز ارزش و اعتبار خلق و ابداع را ندارد. (خانلری)

/Təqlid və təkrar... heç vaxt yaradıcılıqda, yeni bir şey yaratma qiymətində, dərəsəsində olmaz./
 

**اسماء اسماء esma'** [ər. is.] adlar (اسم)
 

اسامی علمایی که اعظم ھمه بودند، به سرزمین ایران متعلق است، مثل اسماء رازی و ابن سينا و

بیرونی. (مینوی)

/Hamidan əzəmətli alim adları İran torpağına aiddir ki, bunlardan İbn Sina, Razi və Biruninin adlarını misal çəkmək olar. /

## 2. اسامع esma' [ər. is.] qulaqlar (سمع in cəmi)

هر کاری را در روزگار اشاره و قراری مقرر است که تجلوی از آن مکروه طباع و ناپسند اسامع خواهد بود. (قائم مقام)

/Bu dünyada hər bir işin öz qaydası, qanunu və xüsusiyyəti vardır, onu aşmaq, riyat etməmək ikrah hissi yaratmaqla yanaşı qulağa da xoş gəlməz./

## 1. اشاعه esna' [ər. is.] anlar, vaxtlar, vaxt (-نى-nin cəmi)

در این اثناء صدای دلخراشی به گوشمن رسدید. (جمال زاده)

/Bu vaxt ürək parçalayan bir səs eşitdik./

Qeyd etmək lazımdır ki, ərəb dilindən alınmış cəm şəklində olan اشاعه leksemi Azərbaycan və fars dillərində tek mənasında işlədirilir.

## 2. اصناع esna' [ər. is.] incə işlərlə məşğul olan; sənətinin gözəl bilicisi

در آن شهر همه وی را می شناختند و احترامی قابل بودند، چون استاد بی نظیری اصناع کار ها يش بود. (طالبوف)

/O şəhərdə hamı onu tanıyor və hörmət edirdilər. Çünkü sənətinin, işlərinin gözəl, misilsiz bilicisi bir sənətkar idi./

## 1. اشاعه esna' [ər. f. is.] dua- səna etmə; dua etmə, sitayış etmə

افاضل جهان و شعرای عصر ... در اشاعه و اطرای او قصاید پرداختند. (جرفاز قانی)

/Dünyanın fazıl insanları, əsrinin şairləri onun mədhinə, sitayışına qəsidiələr həsr etdilər./

## 2. اصناع esna' [ər. f. is.] kömək etmə, yardım etmə; birisinə sənət öyrətmə

Əli Əkbər Dehxoda 14 cildlik “Lügətnamə”sində bu söz maddəsinin izahı üçün “منتى الارب” - ə əsaslanaraq aşağıdakı şəhhi vermişdir:

اصناع - يارى كردن كسى را ؛ آموختن نادان كاري را. (لغتماه ، ج. 2 ، ص. 2403.)

/esna' – birinə kömək etmək; nadana nə isə öyrətmək/

## 1. اجزاء ezcza' [ər. is.] hissələr; parçalar; əzalar

نگاهش را... بر من دوخت و اجزای صورتش در هم رفت ... (جمال زاده)

/Baxışlarını... mənə zillədi və üzünüñ cizgiləri dəyişdi... /

## 2. اجزاء ezcza' [ər. is.] süleyman daşı; yarımqiymətli daş

معدن اجزاع در بیشتر بلاد باشد، اما بهترین انواع آن يمنی باشد. (ابول قاسم کاشانی)

/Bir çox ölkələrdə süleyman daşı mədənləri vardır, lakin onların ən yaxşı növləri Yəməndə olanlardır./

## 1. ارجاع erteca' [ər. f. is.] ümid etmə; ümidlənmə

هر گه كه... ارجاع حاجتمندان به خدمت خویش بیند، رحیم ... گردد. (وروابینی)

/Ümidlənmiş ehtiyacları öz qarşısında görəndə mərhəmətli... olurdu./

## 2. ارجاع erteca' [ər. f. is.] irtica; elastiklik, əvvəlki halına dönəmə

به هر چیزی که رنگ اسلامی دارد نام ارجاع و تآخر می دهند (مطهری)

/İslam rənginə çalan hər şeyə geridə qalmış və irtica adı verirlər./

## 1. ارتداء erteda' [ər. f. is.] çadra örtmə; başa örtük salma

خانم مدرس فرنگی با دیدن مینا ی کوجولو با ارتداء و چادر بر سر باعصبانیت از پدرش پرسید (مدرس)....

/Avropalı müllimə balaca Minanı çadralı və başı örtülü gördükdə əsəbiliklə atasında soruşdu.../

2. **erteda'** [ər. f. is.] çəkinmə; qorunma; əl çəkmə

چنان خواند خطbeh را keh از استنماع آن، متtsکان را انتفاع باشد و متنهکان را ارتداع. (وطواط)

/Elə moizə etdi ki, onu eşidən ibadət əhli faydalandı, günahkarlar isə işlərindən əl çəkdilər./

1. **erteza'** [ər. f. is.] bəyənmə; sevinmə; razı qalma

از قبول ھر مسلکی جزارتضای خاطر و بھتر زیستن... منظوری نبوده است. (شهری)

/Onun hər işlə razılışmasında bir qədər rahatlanmaq və daha yaxşı yaşamaqdan.... başqa məqsədi olmamışdır./

2. **ertezə'** [ər. f. is.] süd əmmə

ارتضاع طفə مقبول است که بیشتر از دو سال نباشد. (مصدق)

/Körpənin (anadan) süd əmməsi iki ildən artıq olmaması yaxşıdır./

1. **erçərəcə'** [ər. f. is.] ümidvar etmə; imidləndirmə

هر که خواهی می باز طلب و می باز جوی... از آنکه ارجاع کرده ای و دور داشته ای . (میدی)

/Ümidvar edib, uzaqlaşdırıldıqlarından kimi istəyirsən axtar, çağır... /

2. **erçərəcə'** [ər. f. is.] birinə iş tapşırma; kiminsə öhdəsinə iş qoyma

محکمه قرار ارجاع به محکمة شرع صادر کرد. (مستقی)

/Məhkəmə bu işin şəriət məhkəməsinə tapşırılması qərarını çıxardı./

1. **erçərəzə'** [ər. f. is.] razı etmə; yerinə yetirmə

تمام کامیابی های سالهای بعدی او ارضاء همین آرزو بود. (شکوفایی)

/Onun sonrakı illərdəki xoşbəxtlikləri bu arzusunun yerinə yetirilməsindən idi./

2. **erza'** [ər. f. is.] süd vermə

در احکام راجع به قصاص و ... ارضاء و نکاح... آنچه در قوانین بود منسوخ می شد. (زرین کوب)

/Dini ehkamdaki qisas və ... süd haqqı vermə və nikah barəsindəkilər qanunlar ləğv olundu (qüvvədən düşdü). /

1. **estesfa'** [ər. f. is.] şəfa istəmə; sağlamlıq arzulama

ای پروردگار استشفای تمام مریض ھا وابسته به همت عالی شمامست. (شهری)

/Allahım, bütün xəstələrin şəfa tapması Sizin uca inayətinizə bağlıdır./

2. **estesfa'** [ər. f. is.] bağışlanması diləmə; kimi isə bağışlama

هنگامی که انسان... استشفاع می کند ، باید توجهش به خدا... باشد. (مطہری)

/ İnsan bağışlanması dilədikdə... bütün diqqəti ... Allaha yönəlməlidir. /

1. **esba'** [ər. f. is.] vermə; bağışlama; hörmət etmə; əzizləmə; bənzəmə

پسراش بے پدر خیلی شباهت و اشباء بودند. (شهری)

/Oğlanları atalarına çox oxşar və bənzər idilər. /

2. **esba'** [ər. f. is.] uzun-uzadı, təfsilatlı; qısa saitin uzun saitə keçməsi (dilç.)

سعی می کنم مطالib اشباء و قصر و بلندی و کوتاهی ... نداشته باشد. (مستوفی)

/Anladacaqlarımın təfsilatsız və qısa, uzun deyil, kəsə olmasına çalışacağam./

1. **əşya'** [ər. is.] şeylər, əşyalar

اسکندر در پرسپولیس... اشیای قیمتی... به دست آورد. (جمال زاده)

/İskəndər Persepolisdə... qiymətli əşyalar... əldə etdi./

## 2. اشیاع *əşəşa* [ər. is.] ardıcıllar

اتباع و اشیاع او را همه طبیعت بر حسب ارادات او کرد. (آفسراپی)

/Ardınca gedənlər, müridləri onu əzmkar iradəsinə görə izləyirdilər./

### 1.۶ اصغا *esqa* [ər. f. is.] eşitmə, dinləmə

پرجان، من برای اصغا فرمایشات شما حاضر، بفرمایید. (مشق کاظمی)

/Atacan, mən sizin buyurduqlarınızı dinləməyə hazırlam, buyurun./

### 2. اصفاع *esqa'* [ər. is.] yer, məkan, mülk

مریدان او تا به حدود چین و اصفاع مشرق... به حرمت وجود مبارک او معزز و مكرمند . (زرین کوب )

/Onun mübarek vücudunun hörməti, izzəti sayəsində müridləri şərq torpaqları və Çinə qədər möhtərəm və əziz sayılırlar. /

### 1. افتراء *əftəra* [ər. f. is.] iftira atma, böhtanlama

فهمیدم که هر چه به او نسبت می دادند، افتراء و بهتان محض بوده. (هدایت)

/Ona aid edilən hər şeyin sərf böhtan və iftira olduğunu başa düşdüm. /

### 2. افتراء *əftəra'* [ər.f. is.] yenilik gətirmə; pozulma

در وصف این حال ، قصاید غرّا و معانی عذرًا اختراع و افتراء کردند. (جرفادقانی)

/Bu hali vəsf etmək, qələmə almaq üçün çox gözəl qəsidişlər, bir mənalar, yeniliklər yaratdılar./

### 1. اقتناء *eqtenə* [ər. f. is.] hazırlama; əldə etmə; qazanma

از این اقتناء علم معانی اصول نیکو نامی ... می جوید. (وراوینه)

/Bu natiqlik sənətini əldə etməklə... yaxşı ad qazanma yolunu axtarır./

### 2. اقتناء *eqtenə'* [ər. f. is.] qənaət etmə; əlində olanla kifayətlənmə

هر که در زندگی با اقتناء می سازد، دست احتیاج پیش دگران باز نکند ابدا. (مستنقی)

/Həyatda qənaətlə dolanan heç vaxt başqalarının qarşısında ehtiyac əlini açmaz. /

### 1. انتفاء *entefa* [ər. f. is.] inkar etmə, rədd etmə

در "سعی" از مقصود خویش می گریزیم، و عملی می کنیم که هدفش انتفاء خویش است. (آل احمد)

/Çalışmalarımızla öz məqsədimizdən uzaqlaşır, gördüğümüz işlər isə özümüzü inkar etməkdir. /

### 2. انتفاء *entefa'* [ər. f. is.] sönmə; söndürülmə

پس از... انتفاء چراغ ها و روشنی صبح ... به منزل بر گشتم. (امین الدوله)

/Sonra... çıraqlar sönüb, sübh işıqlananda ... evə qayıtdım. /

### 3. انتفاء *entefa'* [ər. f. is.] faydalana, mənfəət götürmə

باید روزی از علم خود را اگر هم برای انتفاء دیگران نباشد، اقلا برای استفاده ی شخصی به کار بیندد. (اقبال)

/ Öz elmini başqalarının faydası üçün işlədə bilmirsə, heç olmasa gərək özü ondan bir xeyir görməyə çalışsin. /

### 1. انواع *ənva* [ər. is.] yağışlar; sellər; ulduzlar

از زیادی انواع رودخانه از کرانه ها یش در رفته بود.(جرفادقانی)

/Yağışların çoxluğundan çay sərhədlərindən, yatağından çıxmışdı./

### 2. انواع *ənva'* [ər. is.] növlər; müxtəlif şeylər

ایشان... شرح همه جانبه راجع به انواع و اقسام پارچه ها بیان فرمودند. (بزرگ علوی)

/Onlar... parçaların növləri, cinsləri haqqında ətraflı, hərtərəfli məlumat

verdilər./

**Nəticə.** Burada böyük dəryadan kiçik bir hissəni təqdim etdik. Gələcəkdə bu iş samballı bir lügət şəklində tədqiqatçıların, bu dili əsaslı öyrənmək istəyənlərin, ixtiyarına veriləcəkdir. Tədqiqat göstərir ki, fars dili omofonlarla zəngin bir dildir. Bu da fars dilinin tədris, təlim və öyrənilməsi işində ciddi çətinliklər törədir. Ona görə də bu problemi daha ətraflı araşdırmaq, tədqiq etmək şərqşünaslar qarşısında duran həll edilməsi vacib olan məsələlərdəndir.

### ƏDƏBİYYAT

1. Ахманова О.С. Словарь лингвистических терминов. М.: Советская энциклопедия, 1966, с. 606
2. David K.ş A Dictionary of Linguistics and Phonetics. Fifth Edition, Blackwell Publishing, 2003, 508 s.
3. Dilçilik Ensiklopediyası, 2-ci cild (dörslik). F.Y.Veysəllinin müəllifliyi və redaktorluğu ilə, Bakı: Mütərcim, 2008, 519 s.
4. Həsən Ənvəri. Fərhəng-e bozorg-e soxən, həşt celdi, Tehran: nəşreyyat-e Soxən, 1381, 8592 s.
5. Əbu Əli ibn Sina. Əsbab-e hodus əl-horuf və ya məxarec-ol-horuf, təshih və tərcome-ye doktor Xanları Pərviz Natel, Tehran: 1348, 85 s.
6. Dehxoda Əli Əkbər. Loğatname-ye Dehxoda, 14 celdi, Tehran: moəssese-ye entəşarat və daneşqah-e Tehran, 1372, 21149 s.
7. Məhəmməd Moin. Fərhən-e farsi, şəş celdi, Tehran, çapxane-ye Sepehr, 1364, 10760 s.
8. Məmmədov Ə. Ərəb dili (dörslik). Bakı: Maarif, 1998, 620 s.
9. Məmmədova Ə.B., Fars dilinin fonetik quruluşunda “həmzə”. s. 156-188 // AMEA-nın Şərqşünaslıq İnstитutu, “Şərq filologiyası məsələləri”, V buraxılış, Bakı: Əli nəşriyyat evi, 2010, 463 s.
10. Məmmədova Ə.B., Fars dilində /s/ əsaslı omofonlar. s. 229-319 // MEA-nın Şərqşünaslıq İnstитutu, “Şərq filologiyası məsələləri” (məqalələr toplusu), VII buraxılış. Bakı: MA Kompani, 2013, 542 s.
11. Məmmədova Ə.B. Fars dilində ئ//ء samitlərinin fonetik səciyyəsi və omofon yaratma xüsusiyyəti” s.197-200 // Akademik A. Axundovun 85 illik yubileyinə həsr olunmuş “A.Axundov və Azərbaycan filologiyası” mövzulu Beynəlxalq elmi konfransın materialları. 24-25 aprel 2017. Bakı: Elm, 2017, 523 s.
12. Məmmədova Ə.B., Fars yazısında “əlef-e məğsure”(tətbiqi dilçilik müstəvisində). // Metafizika jurnalı, № 1, Bakı, 2020, s.25-42
13. Yədullah Səməre. Avaşenasi-ye zəban-e farsi, virayəş-e dovvom, Tehran, 1378, 195 s.

### ❖ // ئ ОБРАЗУЮЩИЕСЯ ОМОФОНЫ В КОНЕЧНОМ ПОЗИЦИИ (РЕКУРСИИ) В ПЕРСИДСКОМ ЯЗЫКЕ

А.Б.МАМЕДОВА

### РЕЗЮМЕ

В словарном составе языков, алфавит которых построен по фонетическому принципу, омофоны представленный очень малым количестве. Персидский язык благодаря арабскому алфавиту, который построен не на фонетической основе, очень богат омофонами.

Данной статье речь идет об особенностях произношения ئ // ئ выражающих в звук /'. Как известно, эти буквы в персидском языке произносятся посредством единой

фонемы /'. В результате этого, вне предложения или контекста представляется, сложным определить с каким из двух букв пишется отдельно взятое слово.

**Ключевые слова:** персидский язык, рекурсия, арабский алфавит, омофоны произношение, буквы, согласные, фонемы

## THE HOMOPHONE CREATION OF // ئ ؤ LETTERS IN THE PERSIAN LANGUAGE RECURSION

A.B.MAMMADOVA

### SUMMARY

One of the main features of the Persian language, which uses the Arabic alphabet, is that it has a large number of homophones based on graphics. The research shows that there are no homophones in the vocabulary of languages with an alphabet formed on the basis of phonetic principles. Persian, which uses the Arabic alphabet, is rich in homophones due to Arabic letters. This article discusses homophones based on the / ' sound made by the letters ئ // ؤ ("ayn" and "hemze") in recursion. These letters represent the same sound, and therefore, just the spelling of the word pronounced makes a problem in the absence of context or text.

**Keywords:** Persian language, recursion, Arabian alphabet, homophones, pronunciation, letters, consonants, phonemes